

# Molla

NƏSRƏDDİN

İndiqi oryçlyk oqunlarında

05  
M 24



Molla—Hej camatlı hara qədirsiniz? O məot! Tərəd, texnikimizdən sizin o dünjanızın bir xoş işlət.

Oryçlykdər məscidə qapılı altına ibadat edin!



**YHYDYLMSÝ ŞRAJON.**

Var Qanç sahrida ir boju rajon  
Bag, bostan manbo'ı «Bagbanlar»  
ads  
Jaz olcagan qitor jam-jaşor bir  
don  
Ma'ryidir meyvasi - maşyndyr  
dads  
\*\*\*

Mohsity minlirlar işçi baslar  
Sohrida ondanlar on qol qolri  
Laqin oñdan qolmır madoni sastar  
Olimusdur-zahirda olsada diri  
\*\*\*

Vardyr by hissada on dert min  
nufus  
Gökkaş amaqqidir-arvalı arlı  
Çalışmak, çırıplımk onlara max  
sys  
Ellor kats-kabar, alımlar tarlı  
\*\*\*

Ancak by hissoda-to'ccubby qun  
Bir xasto xano var nads bir ha  
mam  
Ma'ari'l işleri olgun busbutus  
Maqtobdan xaricda kırk fajiz  
mam.  
\*\*\*

Var telegraf nadı posta şo'basi  
Telefon by muktojə qalmamış hola  
Dunjani, basmakda radionın sast  
Laqin byrda o bir jok mosala  
\*\*\*

Kolki-sosializma alıbsırmaga  
Qonçoda bojamlar haxırlar iş?  
Kollektiv syraido çalıbsırmaga  
Lazimdir bir zorba xıymak qeg  
misə  
\*\*\*

Jerli tıqşılıtlar qozun açmals  
By isloq quljali birləşdirilmiş  
Sohrida by samlini tıskı saçmals  
Ona yatzmalas joldashlık alı.

**Gejb olmşıdyr.**

Xıllı qondında çalışsan mama  
ça bir muddat byndan ovvel gejb  
olmısdır. Ancak mamaç qondı  
gejb olmasınqız ost asnalıstan  
gejb olacaganı xaber verib onlara  
dejimliq qı, qandı kadsınlara tap  
szınsırlar qı o kajıduñcan dogma  
suları.

Byna bakhmajarak avratilar dog  
makkadıslar wa mamaçanıq  
nihaqı halalıq bir qupa qıran kár  
dytmakdadır.

Danja.

**Nəhənoj dərjada  
olar.**

Qontılarda bir bela soz vardır  
qı, dejorlar: «Nəhənoj dərjada  
olar», «balaca cajillarda ancak qı  
çiq balıskardan başka bojuq nekk  
balıskardan vo nohanqara rest qol  
maç olmaz». By sozu koca qislar,  
şəhər variabiliti no qondın xəb  
devletləri arasında olan tələfat  
uñun misal çağşorlari. Şəhərdə on  
lar miljoner olğudy haldə qonta  
belə zorbə nakkalar olmadıqdan  
mislərlərin tez-tez taqrar  
edildi: «Nəhənoj dərjada olar».

Bidañ idil birdan bira baca  
bir çajda zorbə bir nohanqə təsa  
din elədi.

Turqan, Hevsan, vo Zira qant  
larino bakan dañiro naziri Öli SY  
ROT DADASOF dərjada təp  
ləkəcə nohanqardan olğudy haldə  
bilinmərə no syratla qondaq mejdə  
na qılmışdır.

ÖLI SYROT necə bir nohanq  
dir?—Ö son zamanlar ozu üçün  
10.000 manatı başa qolçoxa bir  
ev tiqidirməqdərdir. Indi biza bil  
manzazmard qı, ÖLI SYROT by  
eva lazam olacak para vo başka  
materjalları haradan vo no cure  
alo qotmışdır.

Övvalca ÖLI SYROT evin jeri  
ni-qısqı kolçomaklar qıbi—zor ilo  
qandı HACİ BƏBİRDƏN vo evə sar  
olynan paraları qontıllardan qızılı  
riyalı MYXTAR MƏHƏRRƏM öly  
ili-janı 898 manat lərdi vergisi  
nun işlərindən qalıbsırmış vo on  
para vermişmədir. ÖLI SYROT  
Zira qonkoz uzvlərin korky  
darak, kolxozy 600 manatlık  
taxtasınsı qatırıb evina işlətmiş  
vo pıtyun vermişmədir. Turqan  
qorpusundan bir şalvan by 3 dana  
taxta çəkərək qorpuñ xorat et  
mişdir. Ölik Eljinçev kapuları  
çəkərək apardıq qı Misir  
BABAOFDANDA 3 kapi petli  
mələk usto işgarak bir 20-30 mü  
taridə otvımyşdır. Hamis «bismil  
lah» dejan qıbi qisnırılar «adı n  
var?»—by xorç daqı qı, si altan  
da kalmış bir körbrastanlađdır. Ba  
xram doğryndə hələ mözərs  
tardır, içərisində həsən pa pıjz qun  
larda kürsüsən həsən mözəri  
qerünməddi idı. Milçəq, karşılı  
mərim kırkyd vo gejro... bir torf  
dan kassıltşa «xamı»—nakodar  
cazibilə, nakodar «mubarəq» bir

Kolxoq soyizyn, by kolxoq uz  
rində, raxş, rəhbarlıq olmadıq  
qı: «Karja fer» firka ejazda b  
kolxoza jaşxi nozarət etməj. Həla to'ccub ediləcəq byrasdı  
qı, «Karjafer» firke ozayı üzvləri  
dan Əsədullah Hasanov vo Pa  
Hamzajof qibili kylaklara cıd  
mubarəq aparmak avzino-dal  
da onlaysız öz kolyklarla alt  
altı mufadə etmaqdadırlar. C  
lar by kylaklara kolxoza qer  
lor-ancak olzları qerməməz  
vyrırlar.

Indi oxycylardan sorysyryk  
ÖLI SYROTIN nohanq olmasın  
Isbato bynlar qıfıqat etməzmi?

**Qorular, antak olzları  
qerməməzlija vyrırlar.**

Il jaram-qantıdoqı syralarla bı  
Əldə bir sak «oləj» atısk, alıodıq  
Bilməjən: sıki, sanlı, kəl'də, iz  
Çok kahan başları, borq silqolədə  
\*\*\*

Jaxş, kolberdiq ancak ara bir  
Qolqırı rast jeno zribi  
Qızlonanın jemidən tarponi  
Cıskı lazam dahan bir çök mitlib  
\*\*\*

Biz hor bir kyrlyşda oldıq  
qıbı kolxoza da biza jabancı  
unsurlarına istraq etməkni kati  
jan istamojır. Laqin bynynla be  
ləlo muharəzənər qıri dymajın  
qont kolçomaklar, bozı qant xid  
mətçiləri vo fırkaçlarının «Kobym  
canlı» işklərləndən istifadə edərəq  
janada kolxozaşlımda olzları  
iyiva kajırmakdadır.

Qonçoda «Alabasa» syrasına  
bakan CİRDAXAN «Kırmızı  
Qıysa» kolxozynda by quno qıbı  
qont kolçomaklarañdan kalanlar  
vardır.

778 manat lərdi vergisi vo 1000  
manat sy ve şortra vergisi olas  
qandı HACİ BƏBİRDƏN vo evə sar  
olynan paraları qontıllardan qızılı  
riyalı İLYAS 898 manat lərdi vergisi  
vo 1000 manat sy ve şortra vergi  
si olas MƏHƏMMƏD MƏHƏMMƏ  
MƏD oglu by qonçon «Kırmızı  
Qıysa» kolxozynda daldalanıb hu  
qymatın pılyun vərməqdən boj  
kaçırırlar.

Kolxoq soyizyn, by kolxoq uz  
rində, raxş, rəhbarlıq olmadıq  
qı: «Karja fer» firka ejazda b  
kolxoza jaşxi nozarət etməj. Həla to'ccub ediləcəq byrasdı  
qı, «Karjafer» firke ozayı üzvləri  
dan Əsədullah Hasanov vo Pa  
Hamzajof qibili kylaklara cıd  
mubarəq aparmak avzino-dal  
da onlaysız öz kolyklarla alt  
altı mufadə etmaqdadırlar. C  
lar by kylaklara kolxoza qer  
lor-ancak olzları qerməməz  
vyrırlar.

«Qızlonanın jemidən tarponi  
Cıskı lazam dahan bir çök mitlib  
vyrırlar.

Denianlı işino bakoj «Xaraba»  
da bir mollada tapılmışdır. Kodim  
vəkiliñde molia olmasın idı, bir  
molla unumysı, İslama və idı.  
Odaqı jokdry. İndi qimi dindirir  
- «Raboba» jam dejir. Panahım  
birəsən qolur Ej Molla ÖMİL Jy  
kardı allah aşşadına sun; ancak  
xahiş edirəm qı, sendə mollalıq  
dammaşasın. Man suni indi daqıl,  
gökdən tanışıram. Sun na inqi Za  
kaftazja olqasında, Şərk almında  
bəlo moshyr bir mollasını! Ona qe  
ro suni ve verimə mollaların can  
ma qorduqun by iżxun bonin  
qonşu qandyndən «eycza» kijmat  
sardırsın. Birda by «pis» uzun  
Langarın kooperativ yot mudir  
HACİ ACA BƏBİROFUN uzunu  
salasır. Rajonun tam işci vo muol  
halımları ondan «razi» oldıklar  
ucun odı onlarsı surundurmuş sal  
majar. İdarəden qondorlun uzu  
lıq sijahilar karalansınası dey  
alar yzun qısqı qozunda jatbz  
və. By katma karada ezuunu bir  
kajanın qolssında qordum. Necə  
olysra ağıyan surüşub utyruma  
iyariyanıqanın bordan kəşkər  
ram, manım by səsimə demə həjat  
dəki konşur jıgəşə bəni jerdən  
kalkızar, «bismila, bismilla» de  
basına ol koyırlar. «yak kor  
xb» derdilər.

Odır qı, soni ve verimən all  
bu buton: amali saləh, ali stulub,  
ajag, no'ljinji, karmaza, sakallı,  
5 avrəd, qepçinqoşlu momi, band  
dalorluna hamon işxun tez jorby  
monav cavab dejasın. Joxa qezum  
iżxu qırımajır. Hər halda xacəlat  
on qəkməş olarım. Başşələmə  
ajra, bir sejə kuvvət qatmasa,  
atəmdan kalmış xorasan qurquna  
no vardır....

Zek-Sunas

**JAL USTUNDƏ.**

Ordybadın dəstə qondında olan  
molla QAZLIBEYDİN jab azalb.  
başka jalla jerlo qetdiñindən  
by il onyx jerini molla ZEJNAL  
LABİDIN dolandırmaqına başlaşmas  
dır. By jera içinci namuz (kan  
didat) olan QƏBLƏ BƏŞİR özünü  
ise molla ZEJNALABDİNBEN man  
borq çıkmışından həsən apardı  
qolbıları mollalardan bir balaca di  
qınmış idı.

vucyd. O kodor «xotıb»-la qı az  
qızı mortal papakları hamasa ilə  
jaxş roffar elasın.

Cəj isteqanları, eis bilgi «xa  
şı» kazanınan duşub sonra çak  
məşdər, tamam palçə. Birdə qo  
rurom qı, şapbadan qədib Soljan  
rajon. «ORƏK KARDAS BEJLI  
qandında dəsən aqsa kadiř bilə  
peratil işisi ƏLİ-HEJDƏR DADAS  
olğanın jananda otymışdır. Ta  
mam uzzıvələr ilə «şirin» sözər da  
nəsər, kolxozaşlar mal ilə ta'min  
edib artıb kaidədən sonra turqın  
misal, iqı, pıt kəndiñən verib  
qonşu qandyndən qondırı qı, oranın  
qasib-qıysyların «eycza» kijmat  
sardırsın. Birda by «pis» uzun  
Langarın kooperativ yot mudir  
HACİ ACA BƏBİROFUN uzunu  
salasır. Rajonun tam işci vo muol  
halımları ondan «razi» oldıklar  
ucun odı onlarsı surundurmuş sal  
majar. İdarəden qondorlun uzu  
lıq sijahilar karalansınası dey  
alar yzun qısqı qozunda jatbz  
və. By katma karada ezuunu bir  
kajanın qolssında qordum. Necə  
olysra ağıyan surüşub utyruma  
iyariyanıqanın bordan kəşkər  
ram, manım by səsimə demə həjat  
dəki konşur jıgəşə bəni jerdən  
kalkızar, «bismila, bismilla» de  
basına ol koyırlar. «yak kor  
xb» derdilər.

By qunlarda dəstə qondında olan  
molla QAZLIBEYDİN jab azalb.  
başka jalla jerlo qetdiñindən  
by il onyx jerini molla ZEJNAL  
LABİDIN dolandırmaqına başlaşmas  
dır. By jera içinci namuz (kan  
didat) olan QƏBLƏ BƏŞİR özünü  
ise molla ZEJNALABDİNBEN man  
borq çıkmışından həsən apardı  
qolbıları mollalardan bir balaca di  
qınmış idı.

Kərk.

**Sıra idarəti xidməti? Jelə  
Qəhnə xozajinmı?**

Nyx-sosa jollar idarəesində  
olan borbadık vo təsərrüfatlışlıq,  
bir qır jərdə qoruları təsərrüfatlış  
laşlıardan dejdil. Byrada olan ka  
rasıslıq vo başlı, başnənlək son  
dorcoja çatması dejl, bəs bir azda  
o jana qəmisimdir.

Nyx-sosa jollar idarəesi mudiri  
«Pylqin» bir sıra idarəsi xidmat  
çisi qəsidi o sançı qohnadan kalan  
curug fiqları xozajinlərdən biridir.

By idarəde-huqumotin butun  
karaların vaktlis-vaktanda həjat  
qecirilmədiyi qıbı mudir torşindən  
da işçilər dediçək bərətlək  
qormaqdılrlar.

Byrada qəruldu, qorulmadı  
nozor alybmaz. Çünqı «işor» ezi  
ləri bir birini jejib kyrıtarar vo axar  
da jərdə kalan birca işsə by idarə  
qorub bitirər. Ancak by idarəde  
no jol ile olyr olyşn pylı dərə  
ardı qorub, jəroja abhammijət ve  
rəvarler.

«Pylqin» idarəən 6.000 manat  
tanıb nomiçə kassada, idarəde jok  
oy evinde saklılmış. By məslənə  
ustu son qunlar töfti zaməni açı  
lıq sijahilar karalansınası dey  
alar yzun qısqı qozunda jatbz  
və. By katma karada ezuunu bir  
kajanın qolssında qordum. Necə  
olysra ağıyan surüşub utyruma  
iyariyanıqanın bordan kəşkər  
ram, manım by səsimə demə həjat  
dəki konşur jıgəşə bəni jerdən  
kalkızar, «bismila, bismilla» de  
basına ol koyırlar. «yak kor  
xb» derdilər.

Butun by işlərin borbad bir hal  
da oldıqda her dəlik qozer kabab  
gunda qormaqda olan vo olzları  
qormaməzlija vyrırlar Jerli Komit  
tin. Sadri vo ozaq qılıbida by tə  
sərrüfatlışlıq bərbadlıqga mane  
olmadıqları üçün «Pylqin» quna  
hıno şorı olımlışlardır.

Nyx-sosa jollar idarəesini by bu  
bürokratlık bataklığından kyrıtar  
mak üçün ciddi vo təcili tədbirət  
qorulmalıdır.

## Hər şey əslinə kajıdar.

Təbəfədə bir çox sejor «cismi-lər» vərdar q. onları müvakkəti bir birinə karsıdırıb olsanızda onlar imtacə edə biləməjib janə aj-ribətar.

İnsanlarıñ həqiqətində issə «stü-mlər» böldür.

Bildiğimiz «şəhərlər» mənşəy olaraq uzvularndan biri diqor sunur, arasına özlə işlidiñ doqışlı qırımsı olsa, bəylər baya jena müvakkətdir. Onyu özündən olmajan bir başqa şəhər ilə imtacə dajını ola bilər.

By qunji həqiqətində by bərada bir çox tacəruvi numurlyamıq qısqarlıqları olar, ancak man hələlədə siza təqərircəlişənlər istajırı. Baqşadən çox yekəzələr olmajan qandorlondon birinci-Həvançıda-qırmışdır molla Seçil'yə adımları, amalojı mətləvlik, orç dytbı namaz kalmak və avan qondillərin olularıñ kyrən xatmının birini 5 və ya jasın sırasının birində bir manata olykım idi. Zəmanəda doqışlı olıqdanıñ şıra huymaçı tərbiya edildi. Molla Seçil'yə fir-satdan istifadə edib Həvsən qan-

dindo qondı syra sadrılıjino sonra həftə fırka sırasınaqıdı.

Qəddi amma no qəddi... İbrisl-

dak vo zulümde Həvsənən sabık can işçin boyalarında sətar.

Xülli qənt kooperatif o kodər fa'ləldər q. ajda bir neçə dol'a-nəfi olmır. Byndan istitadə edən xüsusi duqançalar shalıjañ tətbiq hər üç kijmatə satırlar.

Hər qəs-Xülli kolxoz sadriniñ noksantun qostoronda sadır MAF-MYDF ony kolxozañ cırkıar. By quruları ƏLİ MİRZƏ NƏŞİROF ilə ƏLİ ABAS Qızılaloda kolxozañ cırkıarılımınaşdır.

Müssylyş syratlıqında olan işədir sir Simonovjan öz idarəsində bir saat işləyində qulqılı qonıbra qəzəmə qədir və xuxsiy syratda xəstələrə həkəb ozunu pıl kazanmadır. Byñyn natiçisi olaraq 20-25 vest yəzak qantardan qəlaşır. Muvaləcəsi haman müffaxırloquna qəlaşır. Janıñ idenon mollalığıga kajetdisi.

Felşiner qontılırları (idarə tapşılalandı) rottarlındı işləri qılıb «Çok jaxşır»dır.

Əli Məmməd, idarəsində olan qont syra sadrı və qatılırları işləri qənəñi «Jen. Jol» gazetələri-dairə iştiraija Komisiya qatılıbının janəndə onun domir kassanın arkasında qəmali istirahətlər jatmakda və ayañçından gozətərəjoli qoşlomoq dadir.

«Bördə»da olan Azərnər məgəzə çünqün qıç hissəsi bağış oluy- gändən, dərəcələzimati alımagə qalın saatları duqanın kapı-sunda qozqlanlırlırlar q. mudir qədər kəpənək açısan və onlara sej sa-şın.

**Məryanın (İmzadı).**

1929-nci il oktyabr ajandası **Kəsədəzə** koçxozynda topılanaraarpa və byndan idändən 14 qış-toprak və qazən çıxğıtlardan-bi 14 qışa toprik «əsajili» olaraq Məlikəhəməd padvalesi jəgħal isə işi maheqmajə verilmişdi.

İndi by işin ustundan 15 ai q. cəndən sonra həman 14 təqər məhəqəmənən əlaqədən kələbə-habda-habda-barədə məhəqəməjə vermiş isə aralıksda itmişdir.

*Bacəs oğlu.*

*Jelim Cucə.*

**Qurdstanın.**

Molla Əmi: Bir eşidir q. siz Baqşadən qəndər qırılıq qoşırı-nız, sizin kooperatiflər sizden alı-ğ. səgan avansları avanzañ hala siza səgan vero bilmişdir. An-caq molla omi: Ləçən Ləçən kooperativ by basəda çox jaxşır, fa-kiləj qəstəriñ, wə səgan, kartop ci-kəndən şəhəri tamam ta'min etmiş-

dir. Boşluq har qən kooperatiflər, başka sejədə almak istəsə-ona lazımlı olsada olmasada-qaraq kabaca 8 qilio səgan və q 6 qılıda kartof alısanıq o adəmə başqa sejədə sətsənlər. Molla Əmi indi siz by kooperatiflərin ilə bizim kooperativin işlərinə kijmet vermiş. Karga.

**Molla Nəsrəd-dinə abonaç ja z ı l m a g y nytma!**

## Dairələrimizdə

### radio. işləri.

Mon həmisi Baqşadə qələndə radio səsi cəsidirom. Rajonlara çaxanda issa radionın səsinə əştimi-rəmsədə ozunu qurur.

Boz'lə dairələrdə issa radionın səsinə əşidirom və node özünü qurur. Əmək haman rədə radio-ılimatçus və ja texniq oldu-gum bilirlər.

Agdamda hər evdə radio apărıb kürlyymşir. Ancak dərə-byasandadər q. bir aj işləyində işi aj atır.

Ağcabədi dairəsində jaldan düş müsərjasıñ qılıb osqırur. Tərərdə orç dymkəndən nafəsən dırıq mömən qılıb xərdədir. Bordə «bələlərin levi oxy-junları qılıb marşadalar. Cəfər Abadə molla Nəbi qılıb qılıb fəsildər. Kiyənəndə, bogazında sumqı kalmış pisiş qılıb moyvildər. Jan İsmayıllı Əfendi qılıb mavşıl-dalar.

### JUZ FAJIZ

bir aj oryçlıq tyxira salanımsı-dır.

Poçtçaljon AGA BALA ozunu zərbaçı c'lan etdiñindən zakaznır-qazıları 5-6 qundan artıq janədə saklamamaya söz vermədir.

Kooperativ kossobi QƏBLƏ KY-LY ozı orç oldğandan sən işin-jas və jağlışın ancaq orç dymkəndən qəsəd wasa kyrşıla-

rın na kədər dindər oldıktarına bojuq dölidir. Kooperativdə nəft olmadığında qəsəd wasa kyrşıla-

ra keş to'liño byraklımlışdır.

Nümayandə kəndənlərdən boz'ızı-

riç və məscid işləri ilə mösgül

odılyklärəndən kədən jöngənciklər

isə məsələdən qəsəd wasa kyrşıla-

ra işi maheqmajə verilmişdi.

Indi idarəməz qədərliş sə-

nəd və kəbdəndən malym olı-

q. müallim İsrail Kasim zəda e-

ndəvəndən qəfi üçün boşamus

və arvadınan janəndə olan 2 yaşlı

ılıbək arvadına neçə ajdar q.

musiçin parandə vermiş.

Indi idarəməz qədərliş sə-

nəd və kəbdəndən malym olı-

q. müallim İsrail Kasim zəda e-

ndəvəndən qəfi üçün boşamus

və arvadınan janəndə olan 2 yaşlı

ılıbək arvadına neçə ajdar q.

Karın şirkə.

maçvə, neçə Sərvətə Jelim q. № 81

## Bajatlılar.

(Ordybaddan)

•••

Əzizləmən aj tamam  
Otyz ilidir duz, tamam  
Bəs men nəfər nüfəs  
Vardar təq birça hamam.  
•••

Nalok jegmər finotəl  
Kassalada asır jel  
Kojmaz kodəm qontələr  
Xanəm bacı Zenotəl  
•••

Çök kıl-kıl olybyr  
Çadralar səl olybyr  
Ordybad radiolar  
Anadan jal olybyr.

Biza qalib dejibər:  
«Paltarlar qejibər  
Vanəndə kooperativində  
Jeddi juz manat Jejibər»

Evrə yicis birdə tiq  
Son byrryny saxla diq  
Qozun ajdan kommunyxas  
Janəndə elektriq

## Məsləhat qərurəm.

Agdaşda olan idarə və muassı-salar ha belə işçilər idarəsindən qılıb osqırur. Tərərdə orç dymkəndən nafəsən dırıq mömən qılıb xərdədir. Və hanam adəmərən haməsədən hıqqımdan bojuq piyllər alırlar. Onlara maaş verənlər issa onlarda xəttinən sən-dürməjər radiolar işlədi, İsləmidən həc bir sez deməjərlər. Deməjərlər ona qara q. səbat məsləhat beledər. Radocy.

**CAVAB.**

1930-ncı il dekabrda çəkən 33-nu nemərəndən jəsləndərə q. müallim İsrail Kasim zəda e-ndəvəndən qəfi üçün boşamus və arvadınan janəndə olan 2 yaşlı ılıbək arvadına neçə ajdar q. musiçin parandə vermiş. Indi idarəməz qədərliş sə-nəd və kəbdəndən malym olı-q. müallim İsrail Kasim zəda e-ndəvəndən qəfi üçün boşamus və arvadınan janəndə olan 2 yaşlı ılıbək arvadına neçə ajdar q. Karın şirkə. maçvə, neçə Sərvətə Jelim q. № 81



Kyba—Pirabadi! qand el jardum  
kumusasi sadri vo taxil tadarusu koy-  
majony uze Nyrci xanum, kylakla-  
rin taxilini, et evinda qızlatmışdır.

Mufettiş—Nyrci xanumı qant kylaklarısan artıq taxılyń na üçün evında qızlatmışsan?  
Nyrci xanum—a kadeňlyz silm wällah byntar hamşy manım ezumundur.

### Qant təsərrufat hacatlarńy jaxşy saxlamalı

„Piripip“ va „Pirivolini“ qandlarında  
qant təsərrufat hacatları, həzətde aqır  
erdə o keçər bir jerdə saklıksız sak-  
lanmışdır, qıraqşuların alludan  
sgacılar bitti, atalarından yekub be-  
juq meşə halına qalmışdır.

